



**Şəhla
Cabbarlı**

Soyqırımı (genosid) hər hansı xalqın milli, etnik və ya dini mənsubiyəti əsas götürürlərək, istənilən dövlət və ya qrup tərəfindən külli və məhv edilməsidir. XX əsrə Şərqdə də, Qarbdə də, həm müharibələr gedişində, həm də qəşqəriq şəraitində bir çox dəhşətli soyqırımlar törədildi. Onların ən dəhşətlilərindən biri də, 1992-ci il 25-26 fevral tarixində Xocalıda törədildi. Bu hadisə soyqırımı olmaqla yanaşı, Ermənistən dövlət terrorizm və ruslarla birlikdə törətdikləri hərbçi cinayətəti idi.


Xocalı soyqırımı ermənilərin 1988-ci ildən "Türküsüz Ermənistən" şəhərə başlaqlan sərgün və qırğınlann kulminasiya nöqtəsi idi. Həmin ildən bu hərəkatın Azərbaycanın ərazi bütövlüyünə daxil olan Dağlıq Qarabağda da aid etmişdilər və bölgədə yaşayış azərbaycanlılara qarşı fərqli cinayətlər törədirdilər. Xocalıda ilk təxribat 1990-ci ildə həyata keçirdilər. 17 hektar ərazini əhatələyən taxıl sahəsi yandırıldı, insanlar pəşənən edildi.

Ermənilər Dağlıq Qarabağ Ermənistən tərkibinə qatmaq üçün bölgənin hava sahəsini ələ keçirmek haqqında hələ 1989-cu ildən plan qur-

Qaradağlı faciəsi

Qaradağlı kəndi Xankəndi ilə Xocalını birləşdirən yoluñ üzərində yerləşirdi. Burada 800 ev vardi ki, ancaq Azərbaycan türkləri yaşayırdılar. 1989-cu ildən başlayaraq erməni separatçıları kəndin əhalisini incidiirlər. İlk dəfə həmin il kəndə hücum etmiş, mal fermasını, ot tayalarını yandırmış, əhalini kəndi boşaltmağa təhrik etmişdilər.

Bir neçə gün sonra Ağdamaya gedən toy karvanına basqın etmələri isə kənddə camaatın müdafiə postları yaratmalarına səbəb oldu. 1992-ci il kimi bir neçə dəfə Qaradağlıya hücum edildi və qadınlar, uşaqlar öldürüldü. Ölkə başçısı Ayaz Mütləbov isə dəfələrlə Qaradağlıya nəzərəti hökumətin öz üzərinə götürdü-



Xocalı soyqırımı: Dünyanın gözü önündə vəhşət və gəlib çıxmayan ədalət

yünü bildirse də, 1991-ci ilin sentyabr ayından cəmi 11 nəfər hərbçi ora ezam olunmuşdu.

1992-ci ilin yanvar ayının 8-də erməni quldurları açıq-aşkar müharibə şəraitinə keçidilər. Qaradağlı sahələri özlərini müdafiə etsələr də, düşmən silah-sursat və canlı qüvvə baxımından çox güclü idi. 1992-ci il 15 yanvar tarixində Qaradağlı camaa-

ti radio vasitəsi ilə Azərbaycan xalqına sonuncu dəfə müraciət etdi. Müräciətin mətni belə idi:

"Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zəmanın ən çatın sınaqlarından mərdliklə çıxmaga çalışın mübarizə oğullarını əslə sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parçası olan Qaradağlı düşmənin hədəfinə çevriləsə də, qorxmaz

Xocalı

1992-ci ilin 25 fevral axşamı saat 22:00 radələrində 366-ci alay və erməni birəsmələri Xocalıya hücum edərək, dəhşətli soyqırımı həyata keçirdilər.

27 fevral tarixində Qarabağ üzrə rayonlararası prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məccəlesiinin 70-ci maddesinin 4,6-ci bəndi və 255-ci maddənin 3-cü bəndi ilə cinayət işi açılmışdı. Lakin məsəle bununa yekunlaşmamalı idi. Yenidən BMT-ye üzv qəbul olunmuş Azərbaycan Respublikası beynəlxalq təşkilatları ölkəyə dəvət etməli idi.

Cünki, BMT Baş Meclisinin 1948-ci il 260 sayılı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı siyasetinin qarşısının alınması və cinayətkarın cezalandırılması haqqında" Konvensiyonun II bəndində göstərilmiş şərtlər Xocalı soyqırımı tərədilərlərə qarşı cinayət işi açılmasına və onların beynəlxalq hüquq qarşısında cəzalandırılmasına tam uyğun idi.

Soyqırımına ilk reaksiyalardan alıntılar:

Azərbaycan Respublikası Müdafiə



muşdular. Belə ki, Ermənistən ordusunun zabitləri olan Baqdasar Gevorkyan, Bano Siraderyan və Samvel Şarinyan o zaman SSRİ Quru Qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanistanda döyüşmüş rus zabiti Vladimir Voronovla danışaraq, onu Sovet ordusunda xüsusi təyinatla döyüşən hərbiçilərlə görüşərək, könüllülərden ibaret batalyon toplamağa, Xocalı üzərinə hücum etməyə, eyni zamanda hava limanını girov götürməyə razi salıblar.

Voronov razılımış və 1990-ci ilde 150 nəfərlik könüllü rus xüsusi təyinatlarından ibaret bir batalyon qurmuşdu. Batalyonun rəisi isə keçmiş Sovet keşfiyyatçısı İvan Qukasov idi. Müavinləri erməni zabitləri Feliks Qəoxidyan və Alik Petrosyan, hücum xətti komandırı isə Sumbat Akopyan, Vazgen Sarkisyan və Vladimir Voronov təyin edildilər.

Batalyon Xankəndidə qərar tutdu. Bu işdə onlara, 1985-ci ildən Xankəndidə yerləşdirilmiş 366-ci Sovet alayı da kömək edəcəkdi. Alayı 50 nəfərlik komandır heyəti və Baş Qərtərəfə rəisi Yuri Zarviqarov da onların separatçı məvqeyinə dəstək verirdilər.

Ariq 1991-ci ilin noyabr ayından Xocalı rayonunu mühasirəyə almışdır. Kəndlərdə gecə basqınlan həyata keçirildilər. Lakin Xocalını mühasirəyə almaq üçün onların qarşısında əsas sədd Xocavəndin Qaradağlı kəndi idi.

Qaradağlı kəndi Xankəndi ilə Xocalını birləşdirən yoluñ üzərində yerləşirdi. Burada 800 ev vardi ki, ancaq Azərbaycan türkləri yaşayırırdı. 1989-cu ildən başlayaraq erməni separatçıları kəndin əhalisini incidiirlər. İlk dəfə həmin il kəndə hücum etmiş, mal fermasını, ot tayalarını yandırmış, əhalini kəndi boşaltmağa təhrik etmişdilər.

Bir neçə gün sonra Ağdamaya gedən toy karvanına basqın etmələri isə kənddə camaatın müdafiə postları yaratmalarına səbəb oldu. 1992-ci il kimi bir neçə dəfə Qaradağlıya hücum edildi və qadınlar, uşaqlar öldürüldü.

Bir neçə gün sonra Ağdamaya gedən toy karvanına basqın etmələri isə kənddə camaatın müdafiə postları yaratmalarına səbəb oldu. 1992-ci il kimi bir neçə dəfə Qaradağlıya hücum edildi və qadınlar, uşaqlar öldürüldü. Ölək başçısı Ayaz Mütləbov isə dəfələrlə Qaradağlıya nəzərəti hökumətin öz üzərinə götürdüyüni bildirədə, 1991-ci ilin sentyabr ayından cəmi 11 nəfər hərbçi ora ezam olunmuşdu.



oğullar tərəfindən qorunur, müdafiə edilir. Qaradağlı Xocavənd və Xocalı arasındakı yolda yerləşir və onların yolunu kəsib. Doğma xalqı Qanızında qeyrət, namus işartisi varsa, Qarabağın azadlığı uğrunda mübarizəyə dəstək olun. Yoxsa Qaradağlı öz əlinizə quldur yuvasına çevriləcək!"

Lakin yene de hökumətdən heç bir dəstək getmədi. 15 fevralda ermənilər 366-ci alayın da destəyi ilə geniş şəkildə hücumə keçidilər. Qaradağlı camaatı qurdugları postlarda düşmənə qarşı mübarizə aparırdı. Son gülə tükenənə kimi mübarizəni davam etdiridilər. Döyüşlər 5 gün davam etdi və yüze yaxın dinc sakin qətəl yetirildi, 54 nəfər əsir alındı. Sonrakı məlumatlarda göstərilir ki, əsir alınanlar Xankəndide ermənilər tərəfindən amansızlıqla qətəl yetiriliblər.

Nazirliyinin 27 fevral tarixli bəyanatında deyilirdi: "Xocalı şəhəri od içərisindər və ermənilər tərəfindən zəbt edilib".

28 fevral 1992-ci il "Bakinskij rabochij" qəzeti yazdı: "Yüzlərlə cəsəd Xocalıda qaldı. Ağdam hospitalına 120 yaralı getirilib. Qalan əhalisi isə hər şeyini ataraq qaçıb".

Almanıyan sabiq dövet katibi Otto Hausen: "Ermənistən Azərbaycana qarşı törədiləri tecavüz bütün bəşəriyyətə qarşı cinayətəti".

1 mart 1992-ci il, "Sandi Tayms" qəzeti (London): "Erməni eserləri Azərbaycanda minlərlə ailəni məhv ediblər".

Livanlı kiooperatör: "Mənim ölkəm Qarabağ silah və daşnak erməni qrupları göndərib".

2 mart 1992-ci il, "Vaşinqton Post": "Xocalı şəhəri işğal olunub. Azərbaycanlılar deyirler ki, əsir olundular. Xankəndide ermənilər tərəfindən amansızlıqla qətəl yetiriliblər".

min nəfər əsir, itkin düşüb və yaralanıb. Doğrudan da, kadrlara baxarkən, meşələrdə donmuş uşaqlar və qadınlar gördük".

3 mart 1992-ci il, "Ny-York Tayms": "Erməni hücumları azərbaycanlıların küləvi ölümü ilə nəticələr: Ağdam şəhərinə dumadan meyitlər və yaralılar gətirilir. İnsanlar Prezident Mütləbova təhqir və başqa şəhərlərə salındırlar. Qarlı tapalarda və meşələrdə yuzlərlə meyit var".

16 mart 1992-ci il, "Nyusnik": "Ermənilər öldürülmüş insanların baş dərisini soyublar. Bu, Azərbaycanın təbliğatıdır".

Soyqırımına qiymət verən ölkələr

Bu il Xocalı faciəsinin 29-cu il dönümüdür. Bu illər ərzində soyqırımınnan təqdiməsi üçün bir sıra addımlar atıldı. Lakin beynəlxalq təşkilatların soyqırımı cinayətini tərədilərlərə qarşı cinayət işi açılmasına və onların beynəlxalq hüquq qarşısında cəzalandırılmasına tam uyğun idi.

Bu cabaların nəticəsində, öten illər ərzində ABŞ-in 24 ştatı Xocalı soyqırımı rəsmən soyqırımı kimi tanıyb. Bundan əlavə, Azərbaycana dost olan bir sıra ölkələr de xalqımıza qarşı töredilən etnik təmizləmeye öz təessüflərini bildirərək, Xocalı soyqırımı hökumət səviyyəsində rəsmən tanıyb. Onlar Pakistan, Meksika, Kolumbiya, Peru, Çexiya, Bosniya və Herseqovina, Ruminiya, Honduras, Sudan, Qvatemala, İordaniya və Cibuti Respublikasıdır.

2016-ci ildə Sloveniya hökuməti Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edən və azərbaycanlılara qarşı törediləş soyqırımına hüquqi qiymət isteyən qətnamə qəbul edib.

2017-ci ildə Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiya və təşkilatlar Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün qətnamə qəbul edib.

Bundan əlavə, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da bayanat verərək, soyqırımı rəsmən tanıdığını elan edib. Beynəlxalq təşkilatları da soyqırımına hüquqi dəsək verməyə çağırıb.

Vətən müharibəsi gedişində, 05.10.2020-ci il tarixində Əfqanistanda İsləm Respublikasının Milli Assambleyasının Yuxarı Palatası Ermənistən Azərbaycana qarşı bütün dövrlərdə aparılan təcavüz siyasetini pisləyən və Xocalı soyqırımı təqdimə etdi. Qətnamədə Azərbaycanın ərazi bütövlüyü tənqid, BMT Ermənistən qarşı qəbul edilmiş qətnamələri icra etməyə çağrılıb. Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanistən hökumətinə fəşəkkür makətibə göndərib.